

Yunus Əmrə Azərbaycan mühiti müstəvisində

Kuraman Hümmətova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: hummatovax@mail.ru

Annotasiya. Türk dünyasının böyük mütəfəkkiri və sufi şairi Yunus Əmrənin doğduğu yer hələ də tam olaraq elm aləminə dəqiq məlum deyil. Bu övliya şairin harada doğulub, harada ölməsi haqqındaki müxtəlif mülahizələr insanları daim düşündürməşdir. Elə bu səbəbdəndir ki, şairin doğum və ölüm yerinin bu vaxta qədər dəqiq məlum olmaması müasir elmi araşdırılarda birmənali olmayan fikir və mülahizələrə gətirib çıxarır. Araşdırılarda Anadolunun bütün bölgələrindən tutmuş, Azərbaycanda belə məzarının olması bu övliya şair haqqında həqiqəti deməyə çətinlik yaradır. Doğuluğu yerlə bağlı versiyaların biri, şairin Karaman və Eskişehirdən olduğu Hacı Bektəş Velinin "Vilayətnamə"sindən alınan məlumatlardır. Sufi şairi Niyazi Misriyə görə Yunus Əmrənin məzar yeri və türbəsi Lümmnidədir.

Açar sözlər: Yunus Əmrə, doğuluğu yer, Anadolu, Karaman, Sarıköy, Azərbaycan

Məqalə tarixçəsi: göndərilib – 15.10.2021; qəbul edilib – 23.10.2021

Yunus Emre at the level of Azerbaijan environment

Khuraman Hummatova

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: hummatovax@mail.ru

Abstract. Place of birth of prominent Sufi-poet and thinker of Turkish world Yunus Emre is still unknown and this is due to mismatch of information from different sources, different results of conducted researches. There are a lot of uncertain versions about place of his birth, life and location of his tomb. There are versions about location of his tomb and place of his birth from all provinces of Anatolia to Azerbaijan and this complicated possibility of authentic study of poet's life path. One of versions about place of poet's birth is that poet is from Karaman and Eskişehir, according to Hadji Bektash Veli's work "Vilayetname". According to sufi poet Niyazi Misri Yunus Emre's tomb is located in Lumni.

Keywords: Yunus Emre, place of birth, Anatolia, Karaman, Sarykoy, Azerbaijan

Article history: received – 15.10.2021; accepted – 23.10.2021

Giriş / Introduction

Türk dünyasının böyük övliya şairi Yunus Əmrə (1240-1320) türk dilinin sadələşməsi, türklərin islami ideyalarla yaşaması uğrunda daim mübarizə aparmış və bu mübarizəyə sadə

xalqın anlayacağı dildə yazdığı şeirlərlə nail olmuşdur. Bu övliya şairin harada doğulub, harada ölməsi haqqındaki müxtəlif mülahizələr daima insanları düşündürməşdir. Elə bu səbəb-

dəndir ki, şairin doğum və ölüm yerinin bu vaxta qədər dəqiq məlum olmaması, müasir elmi araşdırılarda birmənali olmayan fikir və mülahizələrə gətirib çıxarır. Araşdırılarda Anadolunun bütün bölgələrindən tutmuş, Azərbaycanda belə məzarının olması bu övliya şair haqq-

ında həqiqəti ortaya qoymaqda çətinlik yaradır. Bəzi araşdırıcılar onu Sarıköy, Karaman, Aksaray, Sakarya, Tuzlu, Lumni, Bolu, Azərbaycanın Qax bölgəsində olduğunu göstərir və bu yolla da olməz sənətkarı öz yurdaları sayırlar.

Əsas hissə / Main Part

Böyük Türk övliya şairi Yunus Əmrənin doğum yerinin müxtəlif əraziləri əhatə etməsi şairə olan sonsuz sevginin təcəssümüdür. Yaşadığı zamandan dövrümüzə qədər şairin hörmət və nüfuzu o qədər böyük olmuşdur ki, insanlar onun adına çoxlu rəmzi qəbirler yaratmış, ora münqəddəs yer kimi baxmışlar. Yunus Əmrə adına istinad edilən qəbirlərdən bir neçəsinin də Azərbaycanda olması fikri mövcuddur. Bu da şairin Azərbaycan xalqı arasında böyük sevgi qazandığını göstərir. Yunusun həqiqi məzəri onu sevənlərin könlündədir, – deyən Sevgi Ayvaz Göydəmir doğrudan da öz fikirlərində yanılmamışdır. M. Aslan "Əfsanələrə bürünmiş ömür" məqaləsində məsələnin bu cəhətini nəzərdə tutaraq yazar: "Yunus Əmrənin həyat həkayəsi get-gedə əfsanəleşmiş, bir dastan qəhrəmanı kimi dillərə düşmüş, həyatı, şəxsiyyəti və şeirləri üzərində çəşid-çəşid rəvayətlər, yozumlar meydana çıxmışdır. Bu mənada Yunus Əmrənin tam iki tərcüməyi-hali vardır. Biri onu yeddi yüz il sevərək əsərlərini ərməğan kimi nəsillərdən-nəsillərə çatdırıb, xalqın ağızında dinlənilən Yunus Əmrə, o birisi isə elmi əsəslərə söykənən Yunus Əmrə [1, s.25]. Bütün bunlar onu deməyə əsas verir ki, Yunusun Azərbaycanda məzarının olması fikri inandırıcı sayıla bilər. Elə buna görədir ki, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə "bəs nədəndir bir yerdə ölüb, min yerdə qazılmış məzəri onun", – deməsidir [18]. İlk onu demək lazımdır ki, bütün bu doğum və ölüm yerlərinin müxtəlif coğrafi arealları aşması, bu övliya şairi "Anadolunun bütün ərazilərinə, Azərbaycanda məzarının olması səbəblərindən biri də o zaman Türk islam dünyasının hər tərəfindən bu ərazilərə axının güclü olması idi. İslam məməkətləri ilə həmhdud olduqları üçün islamıyyəti tezliklə qəbul edən islamlarla, Xəzər türkləri ilə, qıpçaqlarla daim münasibətdə olan Sır-Dərya

oğulları səlcuqlardan daha önce müxtəlif əmrətlər halında Mavərinənhrən qalxaraq şimalı İran yolu ilə Azərbaycan və Bizans imperatorluğu sərhədlərinə qədər gəlmİŞDİL" [9, s.226]. Demək, Qax rayonunun Oncalı kəndində Oğuz qəbirsitanlığının olması heç də təsadüfi deyil. Bu axının özü ilə gətirdiyi oğuz türkləri yerli əhalilə ilə qaynayıb-qarışdırıllar.

Bu, türk sufi şeyxlarının Azərbaycana galmalarını və yerli əhalilə ilə sıx əlaqədə olduğunu göstərir. Ehtimal olsa da, demək mümkündür ki, o zaman istər Tapdıq Əmrənin, istərsə də Yunus Əmrənin siyasi fəaliyyətlərinin markazlərindən biri də yaqın bu ərazidə fəaliyyət göstərmiş və çoxlu torəfdarları olmuşdur. Hal-hazırda yaxın zamanlara qədər bu müqəddəs övliyaların məzəri xalq tərəfindən ziyarətgah kimi insanların inam yerinə çevrilmişdir. Qax rayonunun Oncalı kəndində meşənin içərisində yerləşən bu qəbirələr bir metr hündürlükde çaylaq daşları ilə hörülmüşdür. M. Nemətqızı yazar: "5-6 il bundan önce biz orada işlədiyimiz zaman qəbirlərin üzərində daşların surətini yazıya köçürüb yazılırları oxumuşduq. Həmin abidələr "Azərbaycan epiqrafik abidələri toplusu" çoxciqliyinin Şəki-Zaqatala zonasından türk-orobafarsdilli kitabelər (XIV-XX əv.) adlı II cildinə daxil edilmişdir. Alim yazar ki, Yunus Əmrənin 750 illik yubleyi ilə əlaqədar Türkiyədən gələn mədəniyyət işçiləri qəbirin üzərindəki yazılarla bağlı mənə müraciət etdilər, cünki sonradan o yazılar itmişdir. Mən Oğuz qəbəristanlığından Tapdıq Əmrənin qəbri üzərindən götürdüyüm estampi tapdım, amma Şeyx Yunusun qəbri üzərindən götürdüyüm estampi tapmasam da, qeyd olunan əsərin II cildinə həmin yazının mətnini bütövlükda əlavə etmişəm. Şeyx Yunusun qəbri üzərindəki başdaşının ərabca kitabəsinin tərcüməsi belədir: "Biz torpaqdan günahsız yaranmışdıq, torpağa isə günahkar qayıdırıq.

Bu qəbri mərhüm Şeyx Yunusun xatirəsini əziz tutmaq üçün Mirza İbn Çələbi məşhur Soltan İnb Saleh, İbn Məhəmməd Zaman İbn imama Əli Allah onları bağışlamış h. 821 (1418) il tərixdə bina etdi” [13]. Müəllif sonra fikirlərinə davam edərək göstərir ki, Hacı Tapdıq babanın qəbri üzərindəki kitabənin tərcüməsi issə belədir: “Rəhimli və mərhamətli olan Allahın adıyla, hər iki dünyanın Rəbbinə həmd olsun. Onun yaradığı Məhəmməd və onun nəslindən hamisinsə salam və salavat olsun. Bu evi (qəbir evini) Şeyx Mirzə ibn Çələbi və Şeyx Salman ibn Saleh 1207-ci ildə bina etmişdir” [13]. Bu məlumatlardan belə nəticəyə galmak olar ki, qəbirler arasındaki zaman fərqi çıxdır. Bu da istor Tapdıq babanın, istərsə də Yunusun ölüm illərini göstərmir, amma qəbirləri inşa edəninin adı eynidir. Bəlkə bu şəxslərin adının eyni olması onların bir təriqətlə bağlılığını, adın da nəsil şəcərəsində təkrar qoyulması, bu yolla həmin təriqətə bağlılığın qorunmasıdır. Bu xüsusiyyət ənənə adların qoyulmasında da özünü göstərir. Şairin qəbrinin Azərbaycanda olması, onun Azərbaycana gəlməsinə dair divanında işarələr var.

Yunusun divanında yer alan beytlərdən məlum olur ki, şair təkcə Anadolunun şəhər və kəndlərini deyil, həmçinin bir sira qonşu müsəlman məmləkətlərini də gəzib dolaşmışdır. O, Azərbaycanın Şamaxı, Naxçıvan Qax kimi bölgələrində olmuş, bu əraziləri “Yuxarı ellər” adlandırmışdır:

*Gəzdim Urum ilə Şəmi, Yuxarı elləri hamı,
Çox axtardım bulammadım, söylə qərib,
mənciləyim. [14, s.443]*

A.Gölpinarlı, N.Baharlı, B.Kudelin, A.Rüstəmova və başqa alımlar burada “yuxarı ellər” dedikdə Azərbaycanın nəzərdə tutulduğunu bildirirlər. Onu da demək lazımdır ki, o dövrdə vəhdəti-vücdü dərvişlər diyar-diyan gəzib öz təriqət görüşlərini yayırdılar. Ola bilsin ki, Yunus da tapşırıq alıb səyahətə çıxmış və bu cür səyahətlərdən təsirlənərək şeirlər yazmışdır.

*Qeyşəri Təbrizi Sivas Naxçıvan Maraş Şiraz
Könül sənə Bağdad yaxın aləmlərə divandasın*

*Endik Rumu qışladık çox xeyiri şər işlədi
Üç bahaq geldi geri köçdük əlhəmdürürləh. [14, s.73]*

Yunusun şeirlərində adıçəkilən yerlərin bir qismını onun şair təxəyyülünün məhsulu hesab etmək olar. Onun hansı tarixlərdə hansı ölkələrdə qalması haqqında dəqiq məlumat olmasa da, Təbriz, Sivas, Maraş, Bağdad və s. yerlər haqqında məlumat verir. Əslində bir çox sufi şairlərin, aşıqların yad məmələkətlərə seyahətə çıxmaları məlumatdır. “...Hacı Bektaş Veli Rum diyarına gəldiyi sıradə orada Seyyid Mahmud Cəlaladdin Rumi, Hacı İbrahim Sultan kimi böyük mütəsəvviflər arasında “İmrə” adlı qüvvətlə velayat sahibi vardi. Hacı Bektaşın dəvəti üzrə bütün Rum ərnənləri onun yanına gəldikləri halda, bir şeyx nədənse icabət etmədi. Lakin Sarı İsmayıll adlı bir nəfəri onun ardañca göndərdilər. İmrə gəldi. Hacı Bektaş Veli əvvəl pərdə arxasından əlini ona uzadır. O, əli tutduqca Hacı Bektaş Veli pərdə arxasından çıxıb onunla görüşür. İmrə üç dəfə heyrətlə “Tapduq padşahım” deyir. Odur ki, İmrə Tapduq (Tapdıq – tapmaq, bulmaq, təpişmaq, buluşmaq, ibadət etmək; Bu gün ibadət etmək, parəstis etmək deməkdir) adımlı” [9, s.270-271].

Bu haqda Tofiq Hacıyev yazar: “Şübhəsizdir ki, Yunusun gəzəri həyatının əksəriyyəti Azərbaycanda keçmişdir. Onun Azərbaycanla bağlılığını göstərən başqa amillər də var. Şimali Azərbaycanda “İmrə” adı ilə toponimlər yaşayır. Gürcüstanın azərbaycanlılar yaşayan ərazisində belə adlar var: İmir kəndi (Amrneuli rayonu), İmrəhəsənli kəndi (Bolnisi rayonu), Dağ İmir kəndi (Kalinin rayonu). Həmin ərazilərdə İmir antroponimi geniş yayılıb. Bunlar İmir oğuz tayfasının adı ilə bağlı olmalıdır. Gürcüstanın İmereti hissəsinin adı da, güman ki, bu sözlə izaha gəlir. Bilindiyi kimi, Yunus Qaramanlıdır. Cəbrayıl rayonunda Hacı Qaraman adlı bir pir var. Gedis-gelişli ziyyarətgahlarından biridir. Çox kəramətli övliyi olub. Ona güclü inam bəslənir. El arasında yaşayan məlumat deyir ki, təriqət sahibi olub. Hacı Qaramanın qəbrinə yaxın kəndlərden biri Sofulu, biri Çələblərdir. Sofulu “sufili” sözünün ağız-şivə formasıdır. Şəksizdir ki, bu sufilar nəslü təsəvvür təriqət mürşidi Hacı Qaramanın müridləri olmuş-

dur. İndi rayonun ora yaxın kəndlərində böyük nüfuz sahibi çələbilər yaşayırlar. Əsillərini Hacı Qaraman nəslindən sayırlar. Ulu babalarından gələn məlumatı yaşadılar ki, Hacı Qaraman Anadoludan gəlib. Bu çələbilərin Türkiyədə qohumları var – qədim nəsil əlaqəsidir. Bu çələbilərin savadlıları babalarından aldıqları məlumatata görə Hacı Qaramanın Yunus Əmrə nəslində olduğunu tösdinqələyirlər. Bu da maraqlıdır ki, rayonun məhz həmin hissəsindəki kəndlərdə “İmir” və “İmrəli” kişi adı işlənir” [8].

Yunus Əmrə şeirlərində adıçəkilən yerlərin bir qismını onun şair təxəyyülünün məhsulu hesab etmək olar. Əslində bir çox sufi şairlərin, aşıqların yad məmələkətlərə seyahətə çıxmaları məlumatdır.

Azərbaycan və Türk ədəbiyyatşunaslığında mübahisələrə səbəb olan aşağıdakı beytə diqqət yetirmək yerinə düşərdi.

*Mən dərvishəm deyənə bir ün edəsim gəlir,
Styruban səsini varıp yetəsim gəlir. [14, s.623]*

– mətləsi ilə başlayan qəzelin məqtə beytı aşağıdakı kimidir:

*Dərvish Yunus, bu sözü əyri-üyru söyləmə
Səni siyğaya çəkən bir Molla Qasim gəlir.
[14, s.624]*

Ə.Gölpinarlı şairin divanının qədim əlyazma nüsxələri əsasında bu beytin Yunus Əmrəyə aid olduğunu qəbul etmirdi və bu şeirin Şirvanlı Molla Qasim adlı şair tərəfindən Yunusun “Gəlir” rədifi məşhur vəhdəti-vücud əqidəsini sadə dilə izah edən şeirinə nəzirə olaraq yazdığını bildirir. Molla Qasim Azərbaycanda yaşayıb-yaranan bir aşiq olub və Yunusla bağlı bir beytidən mübahisələrə səbəb olub.

*İşbu vücud şəhrinə hər dəm girəsim gəlir,
İçindəki sultanın yüzün görəsim gəlir.
[14, s.291]*

Türk dərvişlərinin oba-oba, el-el gəzib öz təriqət ideyalarını yaydıqları coxsayılı elmi ədəbiyyatdan məlumatdır. Yunus Əmrə də belə dərvişlərdən biri idi. Həm də o dövrə məşhur türk sufilərinin həm nəzəri, həm də bədii əsərləri

çox tez bütün türk ölkələrinə yayıldığından Yunus Əmrənin ilahilərinin bu baxımdan Türkiye və qonşu Azərbaycanda məşhur olması, Molla Qasimin da onun davamçısı olduğu təbii sayılmalıdır.

S.Mümtazın da qeyd etdiyi kimi, Yunusla əlaqəsi olan ancaq Şirvanlı Molla Qasim ola bilər. Bu faktla əlaqədar olaraq Q.Namazovla M.Mürsəlovun müləhizələri də maraqlıdır. “hər iki şairin adıçəkilən “Gəlir” rədifi şeirləri eyni dövrə yazılmışdır” [12]. Bütün deyilənlərdən məlum olur ki, Molla Qasim Yunus Əmrənin Azərbaycanda davamçısı olmuşdur.

Türk sufi dərvişlərinin müxtəlif ərazilərə yaşılmışında tənəzzülə uğramış Səlcuqlar dövləti böyük rol oynamışdır. Yunusun dilində işlədilən bir çox söz və ifadələr, qrammatik formalar müasir Azərbaycan türkçinə çox yaxındır. Bir sıra əyani misallarla fikrimizi təsdiq etməyə çalışaq. Məsələn, Yunusun dilində rast gəldiyimiz bir çox sözlər o dövr ədəbi türk dilində, yəni yenice formalışmağa başlayan oğuz ləhcəsində işlək olsa da, bugünkü Anadolu türkçəsində passiv fond təşkil edir. Yunusun çox işlətdiyi alqış (ədəbi Türkiyə türkçəsində qutlama), alımk (ə.t. tutuşma), ayruk (ə.t. başqa), aparica (ə.t. tərtəmiz, Azərbaycan türkçəsində bu söz arxaalaşmışdır, ayuksuz, yaxud əsrük (ə.t. sərxoş), becid (ə.t. çabuk), issi (ə.t. sıçak), iley (ə.t. qarşı), keleci (ə.t. söz). Kələçi sözü bugünkü Türk dilində unudulmuşdur, kizlik (ə.t. bahalıq), eq (ə.t. ağıl), od (ə.t. atəş), sanmaq (ə.t. düşünmək), sin (ə.t. mazar), yuvan (ə.t. gecikmək), yuyla (ə.t. kokla), yay (ə.t. yaz), tuş (ə.t. arkadas) və s. Bu sözlərin siyahısını artırmaq da olar. Ancaq misallardan göründüyü kimi, XIII əsr Yunusun dilində işlədilən bu sözlərin bir çoxu bu gün də Azərbaycan türkçəsində işlənəməkdədir.

Bu gəzergi dərvişlərinin XIII əsrədə Anadoluda, Suriyada, Misirdə türklərin geniş yayılmışında böyük xidmətləri olmuşdur. Mərkəzi Asiyadan başlayan monqol yürüşləri onsur da zəif olan Səlcuq dövlətini sarsıldı və süquta uğradı. Bu dövrün siyasi çekişmələrinin canlı şahidi olan Yunus Əmrə monqol-tatar yürüşünə münasibətini bildirərək yazdı:

Eşqin çəri saldı bəni könlüm evi iqliminə,
Canımı əsri eylədin,nidən bana yağı tatar.
[14, s.312]

Monqol istilasından sonra xalq ağır vergi verməyə məcbur oldu. Bu dövrə sufləri insanlığın hardan gəldiyini, hara getdiyini, həyat, ölüm, ailə məsələləri düşündürdü. Bu kimi fəlsəfi suallara cavabı xalqa daha yaxın olan sufi şeyxləri verməyə çalışırdılar. Yunusun xalq əslubunda yazdığı şerlərin əksəriyyəti monqol işgali ərefəsində və ondan sonrakı vəziyyətdən təsirlənərək yazılmışdır və yuxarıda sadalanan suallara fəlsəfi cavab idi. Monqol yürüsləri, dəğintilar, aqlı, sofəlat xalqı ümidiş hala salmışdı. Bu sosial şəraitdə təsəvvüf əhli maddi həyatın keşməşələrindən üz əvirən insanların qəlbələrinə və ruhunu saflasdırmağa, bu dünyadan keçiciliyini və çətinliyin bir imtahan olduğunu göstərməyə çalışırdı. F.Köprülü yazır ki, monqol-tatar yürüsləri xalqı bezdirdiyi bir zamanda Xorasandan gölən dərvişlər xalqın diqqətini başqa bir səmtə – ilahi eşq yənlərdilər. R.Mollov yazır: "Sosial tarixi hadisələr Orta Asiyada hərəkat dairəsini genişləndirək Azərbaycanda Nizami Gəncavı kimi bir dühəni yetirdi. Bu hadisələr batıda son məkanı olan Anadoluya köçərək üç böyük şəxsiyyəti Rumi, Y.Əmrə və Bədrəddin Simavını yetirmişdir [5, s.161]. "Anadolu'daki uç beylikləri, medəni bir hayatın kaynağı olan Türk ve İslâm dünayının her tarafından gelmiş her siniflər və meslekten adamlarla doludur" [11, s.279]. Sufi təkəyə və zaviyələri həm Səlcuqlar, həm də onların yerini tutan monqol-tatar sülalələri tərəfindən himaya olundular. Qeyd etmək lazımdır ki, sufizm Xorasanda, Azərbaycanda və Anadoluda daha geniş yayılmışdı. Təsəvvüf ədəbiyyatının ən gözəl əsərləri də məhz Anadoluda bu dövrə yaranmışdı. Yunusun yaşadığı çağın xarakterizə edən H.Mazıoğlu yazırı: "Yunus Əmrə monqol hakimiyəti altına girən Anadoluda səlcuq dövləti siyasi gücünü itirdiyi, xalq monqollara ödənən ağır vergilərin yüksəltində əzildiyi, din və məzhab qovğaları üzərində töküklən qanları, zülm, aqlıq, yoxsulluq xalqın canından bezdiyi bir dövrədə yaşamışdı" [10, s.402].

Yunusun hayatı efsanələrə bürünərək müasir dövrümüzə qədər galib çatmışdır. Şairin həyatı-

nın bəzi illəri haqqında "Risalətün nüshiyə" əsərində özü dəqiq məlumat verərək deyir:

*Sözə tarix yeddiyüz yeddiidir,
Yunus canı bu yolda fədadır.* [17, s.286]

Bu tarixdən göründüyü kimi, şair bu əsəri ömrünün yetkin yaşında qələmə almışdır. Prof. Camal Anatol "Könüllər sultani Yunus Əmrə" adlı kitabında göstərir ki, İstanbul Beyazid Dövlət Kitabxanasında bir məcmuədə belə məlumat rast gəlmışdır: "Yunus Əmrə sənə 720, yaşı 82" [8, s.60]. Bu sözlərdən belə məlum olur ki, Yunus Əmrə hicri 638 (miladi 1240-1241-ci) ildə doğulmuşdur. Bu fikrin təsdiqinə Yunus Əmrə haqqında ilk elmi aşdırma aparıcı görkəmli türk alimi F.Köprülünün "Türk ədəbiyyatında ilk mütəssəvvüflər" əsərində rast gəlirik. F.Köprülü yazar: "Daha sağlığında mən-qəbələri bütün Anadoluya yayılan Yunus Əmrə böyləcə bir zaman yaşayaraq, bir çox ilahilər yazuşdan və onların xalq arasında yayılmasını gördükdən sonra, hicri 707 (miladi 1307-1308) tarixini təqib edən sonadərə asasında öldürdü. Əlimizdəki vəsiqələrə görə, vəfat tarixini açıq bir surətdə təyin edə bilmək, nə yaziq ki, mümkün deyildir [9, s.270-271]. Məhz biz də yuxarıda götərdiyimiz nümunələrin daha etibarlı olmasına səykənərək, Yunus Əmrənin doğum tarixini 1240, ölüm tarixini isə 1320-ci il qəbul edirik.

Hacı Bəktəş Vəlinin "Vilayətnamə"sinə görə, onun haqqında xalq arasında söylənilən rəvayətlərin birində deyilir: Günlerin birində Yunus Əmrə eşidir ki, Kırşəhərə yaxın Suluca Karaköyüdə Hacı Bəktəş adlı bir pir var və hamiya yaxşılıq edir. Yunus da fikirləşir ki, o da Hacı Bəktəşa müraciət etsin. Hacının kəndinə çatar-çatmaz fikirləşir ki, köyə əlibəs getməsin, qayıdib, dağlardan alic toplayır və heybasına doldurur. Hacı Bəktəşa Yunusun gəldiyini söyləyir. Yunusun bu hərəkəti Haciya xoş gəlir və dərvişlərdən ona xəbər göndərir: Buğda istəyir, yoxsa hikmət? Yunus: Mən hikməti neyləyirəm, mənə buğda lazımdır. Hacı Bəktəş onun xurcumunu ağızına qədər buğda ilə doldurmalarını tapşırır. Xurcumu doldurub Yunusa verirlər. Yunus yola düşür. Fəqət yolda: Mən nə etdim? – deyə öz-özüne fikirləşir. Əgər mən hikmət al-sayıdim, buğdanı da əldə edərdim, – deyə düşü-

nən Yunus geri qaydırı və deyir, – buğdanı boşaltımlar, mənə hikmət verin! Hacı Bəktəş: O keçdi artıq, nəsibini Tapdıq Əmrədən al. Yunus bundan sonra Tapdıq Əmrəyə mürid olur. Qırx il ona qulluq edərək təkkəsine odun daşıyır. Yunus 40 ildə bir dəfə də olsun təkkəyə ayri odun gətirmir. 40 ildən sonra təkkəni tərk edib bir hückəyə çəkilmişdir. Uzun müddət Tapdıq Əmrə dargahında çalışan Yunus bir dəfə mürşidindən icazə alıb sefərə çıxır və yolda gəzergi dərvişlərə qoşulur. Bu dərvişlərin hər biri növbə ilə axşam olarkən əllərini göyə tutub Allahdan yemək istəyərmişlər. Allah da qeyb aləmindən onların yalvarış və dualarını eşidib dərvişlər üçün bir süfrə göndərərmiş, onlar da gönderilən bu təam ilə nahar edərmişlər. Nəhayət, bir gün növbə Yunusa çatır və o da Allaha yalvararaq deyir ki, dərvişlər kimin hörmətinə dua edirlərse, o kəsin haqqı üçün bizlər yemək göndər, mən də bu dərvişlər yanında üzüqara qalmayım. Allah o axşam hər axşamdan da bol nəmətlərlə dolu iki süfrə yemək göndərir. Dərvişlər təcəübənlər, sən kimin eşqinə dua etdin, söylə! Yunus deyir: Əvvəlcə siz deyin. Onlar: Biz Tapdıq Əmrə dərvisi Yunus eşqinə dua etdik, deyirlər. Bunu eşidən Yunus dərhal Tapdıq Əmrənin dərgahına döñür. Mənbələrin verdiği məlumatə görə, Yunus Əmrə Tapdıq Əmrə dargahında 40 il qulluq göstərdikdən sonra nəsibi ni almış və "dili açılaraq" bədəhətən ilahilər söyləməyə başlamışdır.

*Tapdıqın tapısında, qul olduq qapısında,
Miskin Yunus ciy idi, beşdi əlhəmdürülla.*
[14, s.453]

Nəticə / Conclusion

Bütün bu deyilənlər onu göstərir ki, müxtəlif ərazilərdə doğulmasından, yəzib yaratmasından, etdiyi səyahətlərdən, bağlı olduğu tariqətdən, görüşdüyü şəxsiyyətlərdən, yazdığı ilahilərdən, asılı olmayıaraq, insanları haqq yoluna səsləyən bu sənətkarın doğum yeri və məzəri-

nin müxtəlif ərazilərdə olmasına sterotip kimi qəbul etdən insanların şairə olan sevgisi heç də azalmamışdır. Sübut edir ki, Yunus Əmrənin fikir, düşüncə sistemi ümumtürk düşüncəsi sistemi ilə bağlı olduğu kimi, məzəri da onu sevən türk qövmünün qəlbindədir.

Ədəbiyyat / References

- Aslan M. Əfsanələrə bürünmüş ömür. "Azərbaycan" jur., 1979, №6.
- Anadol C. Könüllər sultani Yunus Emre. İstanbul: 1993.

Deməli, Tapdıq Əmrəyə şagird olan Yunus 40 il onun hürurunda xidmət göstərmişdir. Abdullaqı Gölpinarlılarının araşdırılmalarından məlum olur ki, Tapdıq Əmrə o zaman Sakarya hövzəsində yaşamışdır. Bu fikrə rəğmən Yunus Əmrə də Sarıköylü qəbul edilə bilər [9, s.12]. Deməli, Hacı Bəktəş Vəlinin "Vilayətnamə"sində görə o, Sivrihisara bağlı olan Sarıköydə doğulmuşdur [5, s.93].

Yunus Əmrə və Mövlənamı əlaqələri haqqında yarıqsənsə, yarlıhəqiqət olan bir fikir də formalaşıb ki, Mövlana "Allah dərgahında hanı mərtəbəyə qalxdımsa, Türkman xocası Yunusu özündən öncə oturmus bulдум" [14, s.46] Əzərzurumu İbrahim Hakkı isə "Mərifətnamə" əsərində Yunus Əmrənin Əzərzurumun Tuzcu köyündə olduğunu söyləyir [16, s.37].

Şairin doğum yeri haqqında olan müləhizələrdən biri də odur ki, mütəssəvvüf Niyazi Misri Yunus Əmrənin məzarının və məqəminin Lümnidə olduğunu demişdir [16, s.44]. Onun məzəri ilə bağlı fərqli fikirlərdən biri də odur ki, Hacı Bəktəş Vəlinin "Vilayətnamə"sində Karaman və Əskişəhərdə olması haqqında müləhizələr var. Elə buna görə də Karaman və Əskişəhərdə Sarıköydəki türbənin Yunus Əmrə türbəsi olduğunu düşündür. Dövrünün görkəmli şaxslərindən olan Hacı Bəktəş Vəlinin xəlifələri kimi tanınan Sarı Saltukla Barak Baba Yunus Əmrənin seyxi olan Tapdıq Əmrənin seyxi olmuşlar. Görkəmli tədqiqatçı A.Gölpinarlı son zamanlar Yunusun Sarıköydəki məzarının açıldığını, Yunusun dahi bir insan olduğunu skletlərin, təqribən altı yüz il öncə 80 yaşı adama məxsus olduğunu yazar [7, s.12].

3. Banarlı N. S. Resimli Türk Edebiyatı Tarihi. İstanbul: 2001, I kitab.
4. Barkan L. Kolonizator Türk dervişləri. Ankara, 1942.
5. Bektaş V. Vilayethname. Hazırlayan. Eset Korkmaz. İstanbul: Can Yayınları, 1995.
6. Çağlayan K. Yunus Emre. İstanbul, 1993.
7. Gölpinarlı A. Yunus Emre. İstanbul: Varlıq – Milliyyet Yayınları, 1995.
8. Hacıev T. Yunus Əmrə və Türkçəmiz. "Ulduz" jurnalı, 1991, № 6.
9. Köprülü F. Türk edebiyatında ilk mütesevvüflər. Ankara, 1966, II baskı.
10. Mazioglu H. Yunus Emre 1991 sevgi yılı dolayısıyla. Türk dili. Aylık dil dergisi. 1991, say 480.
11. Mollov R. Yunus Emre hakkında kaynaklar. Türk folkloru araştırmaları. 1986, №263.
12. Namazov Q. və Mürsəlov M. Bir mübahisə haqqında. "Ədəbiyyat və incəsənət" qəz., 25 may.
13. Nəmətqızı M. Azərbaycanda Tapdıq baba və Yunus İmrə qəbirləri. "Ədəbiyyat" qəz., 1992-ci il, 21 yanvar.
14. Yunus Emre Divanı. Mustafa Tatçı. İstanbul. H. Yayınları. 2021.
15. Özsay Ö. Yunus Emre hasret durur sana. İstanbul, 1989.
16. Tatçı M. Yunus Emre divanı. İstanbul: 1997. MEB. Yay. 1/44
17. Tatçı M. Yunus Emreden Yolçuya ögütler. Risaletün-Nüshiyə şerhi. İstanbul. H. Yayınları, 2021.
18. http://www.anl.az/down/meqale/az_muellimi

Юнус Эмрэ в плоскости азербайджанской среды

Хураман Гумматова

Доктор философии по филологии

Институт литературы им. Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: hummatovax@mail.ru

Резюме. Место рождения великого мыслителя и поэта-суфи турецкого мира Юнуса Эмрэ до сих пор не известно в точности и связано это с несовпадением различных сведений, результатов производившихся исследований. О месте рождения, жизни и погребения этого поэта-шейха в современных исследованиях существуют различные неопределенные версии. Существуют версии о расположении его гробницы и о месте его рождения начиная с всех областей Анатолии до Азербайджана и это усложняет возможность достоверного изучения жизненного пути поэта. Одна из многочисленных версий о месте его рождения, это версия из "Вилаятнамэ" Гаджи Бекташ Вели, согласно которой поэт родом из Карамана и Эскишехира. Согласно поэту-суфию Ниязи Мисри место погребения и гробница Юнуса Эмрэ находится в Люмни.

Ключевые слова: Юнус Эмре, место рождения, Анатolia, Караман, Сарыкой, Азербайджан